


Bakıya bir illik gəlmışəm

| Bizim safir



Mustafa Kamal Bəyazbayram,
Şimali Kipr Türk Respublikasının
ölkəmizdəki təmsilçisi

- Bu il avqustun 1-dən etibarən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıda Nümayəndəliyinə rəhbər təyin olunmuşam. Əslində isə 1999-cu ilde KKTC Xarici İşlər nazirliyində 3-cü katib olaraq fealiyyət başlamışam və o vaxtdan günümüzdək fərqli vəzifelerde çalışmışam. Fərqli illerde Türkiyədə, Pakistanında, İngiltərədə və sair konsul, Baş konsul, 3-cü katib və məsələn, vaxtilə Azerbaycanda 2-ci katib olaraq diplomatiya sahəsində ölkəmə xidmət etmişəm. Aileyliyem, iki övladım var...

- **Necə oldu ki, Bakıya təmsilçi təyin olundunuz, Azerbaycana gəndərilecəyinizi öncən bildirdiniz?**

- KKTC Xarici İşlər Nazirliyi her altı aydan bir xaricdə fealiyyət göstəren təmsilçiliklərdə çalışan, fealiyyət müdafiəti dolmuş - və ya vaxtının başa çatmasına rəğəm vaxtını bir qədər de uzadılmasını isteyənlərin tələb siyahısına tutulur. Nazirliyin merkezi ofisində çalışan və xaricdə fealiyyət göstərmək arzuslu olan diplomatlarımız işləmək istedikləri üç ökənən, təbii ki, en çox arzuladığı ökənmin adını birinci yazıqla, qeyd etməlidir.

- 2017-ci ilə Antalyaya qurucu Baş konsul olaraq təyin almışdım və orada 4 il Baş konsul vəzifəsində fealiyyət göstərmişəm. Yeni gəlmişən, KKTC XİN-in qaydalarına görə isə bir diplomat ölkə xaricində maksimum 4+1 il qala bilər. Men de 4 illik vaxtın başa çatlığı övladlarının təhsil məsələsi və digər problemləri nəzəre alaraq daha bir il çalışmağa qərar verdim. Əlbəttə, siyahida birinci ölkə olaraq Azerbaycanın adını qeyd etdəm. Bu da tebibidir. Çünki men burada dənəvələr çalışmışam, üstəlik xanımının azərbaycanlıdır, bura menim de ikinci vətənim sayılır. Nazirlik de seçimimi uyğun gördü və eləve bir illik fealiyyət tələbimə, əsasən məhz Azerbaycana göndərildim.

- **Yeri gəlmişən, burada ne qədər qalacaqsınız?**

- Dediym ki, diplomatiya haqqında canularıñı esasən xaricdə arḍicil olaraq 5 ilən artıq qalmış münkünsündür. Yeni bir illiyinə buradayam, sonra ölkəmə qaydılınazılıkda çalışacağım. İnşallah, gelecekdə münkünlər olarsa başqa bir iş sahəsində Bakıya yene gelərem.

- **Daha evveller de burada çalışmışınız və bu sebəbdən de Azerbaycana yaxşı tanıtığınızına eminəm. Hərəlarda olmusunuz Azerbaycanda, bextixinizden işgal altındakı torpaqlarımız da azad edilib, sefer etdinizmiş Süşaya, Ağdamə və digər bölgələrə, yaxud da yaxın vaxtlarda belə bir niyyətiniz varmı?**

- Əlbəttə, ilk fürsətdə azad edilmiş torpaqlara sefer edəcəm. Men ilə dəfə Bakıda çalışdığım dönmədə tədbirlərde "...Türkün bayrağı Qarabağda asacağ" kimi mahniları diniyelərdim. Men 2003-2007-ci illərdə Bakıda olaraq Qarabağ dillərdən eşidirdim, indiki ikinci fealiyyət dövrümüzde bu tor-

Coxlarının qisaca KKTC kimi tanıdığı Şimali Kipr Türk Respublikasının ölkəmizdəki təmsilçiliyinə yeni rəhbər təyin olunub - Mustafa Kamal Bəyazbayram. Azərbaycanı yetərinə tanır. Axi 2002-2007-ci illərdə ölkədə diplomatik fəaliyyətdə olub. Cox savadlı və məlumatlı adamdır. Mustafa bəylər uzun-uzadı söhbət edək, ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun hər şeydən səz açdıq. İlk başda özünü oxuculara tanınan müsahibimiz hətta fürsət düşən kimi Qarabağa, Şuşaya safor edacıyını dila gatıldı.

paqlar artıq azaddır və bu meni çox sevdinir, nece ki sizləri de çox qururlandırırmış. İnşallah, en qisa vaxtda azad edilmiş torpaqlarda iq-tisidi-sosial quruculuq işləri başa çatır, o torpaqlar da Bakı kimi gözlləşər, inkişaf edər.

Əvvəlki fealiyyətindən dövründə Azerbaycanın çox yerlərini gezib görmüşüm. Quba, Quşar, Şəki, Nabran, Berdə, Şamaxı və sair kimi bölgələrdə olmuşam. Qismət olaraq, Qarabağı da ziyaret edərəm. Əlbəttə, bildiyim qədər, hazırda azad edilmiş erazilərə giriş mehdudiyyəti var, ora ancaq dövlət tərəfindən təşkil edilmiş xüsusi sefərlər çerçivəsində getmək mümkünür. Na vaxt devət ətsələr, canla-başla getmeye hazırlam.

- **Her bir təmsilçinin getdiyi ölkəde həyata keçirilmək istədiyi planlar olur. Bir illik gələnən də, hansı planlarınız olacaq? Xalis çalışdırıcılığını sürətdə nələrin reallaşdırılmasına istərdiniz?**

- Əlbəttə ki, bu qisa vaxtda ölkərimiz və qardaş xalqlarımız arasında bütün sahələrdə - mədəni, təhsil, iqtisadi-ticarət və sair elaqələrin genişləndirilməsinə, iki ökənən parlament təmsilçiləri arasında münasibələrin rəsmi seviyyədə qurulmasına təmin etməliyim.

- **Necə oldu ki, Bakıya təmsilçi təyin olundunuz, Azerbaycana gəndərilecəyinizi öncən bildirdiniz?**

- KKTC Xarici İşlər Nazirliyi her altı aydan bir xaricdə fealiyyət göstəren təmsilçiliklərdə çalışan, fealiyyət müdafiəti dolmuş - və ya vaxtının başa çatmasına rəğəm vaxtını bir qədər de uzadılmasını isteyənlərin tələb siyahısına tutulur. Nazirliyin merkezi ofisində çalışan və xaricdə fealiyyət göstərmək arzuslu olan diplomatlarımız işləmək istedikləri üç ökənən, təbii ki, en çox arzuladığı ökənmin adını birinci yazıqla, qeyd etməlidir.

- **Mən ilk dəfə Bakıda çalışdığım dönəmdə tədbirlərde ...Türkün bayrağını Qarabağda asacaq kimi mahniları dinləyərdik**

edilmesinə, xüsüsile də, evveller mövcud olmuş Azerbaycan - KKTC Parlamentlərərə dostluq qrupunun fealiyyətinin yenidən aktivləşdirilməsinə nail olmaq istərdim. Men Bakıya gələndən once Azerbaycan parlamentinin nəməyənə həyəti KKTC-de sefərdə olmuşdu. İnşallah fealiyyətindən dövründə Kipr ilə millət vəkili ndən ibarət həyət de Azerbaycana gelər.

Bilərsiniz ki, KKTC siyasi menəda tanınmasında, İslam Əməkdaşlıq Təşkilatında və İqtisadi Əməkdaşlıq Təşkilatında və sair müshahidəci statusundan təmən olunur. Amma çox arzı edərək ki, ölkəmiz Türkiyəsindən müshahidəci sifitləri təmən edilir. Əlbəttə, bə Azerbaycan və ya Türkiyənin tekbaşına verəcəyi qərar deyil, Şuraya üzv digər Türk dövlətlərinin razılığı lazımdır. Bizim mövqeyimiz, nə istədiyimizdir: bə gün Qazaxıstan da bılır, Qırğızıstan da, Azerbaycan da. Bizer hamə yarınlarla dostluq eledi, sülh yaratmaq istedik...

- **Yunanları sülh danışçılarında veziyət necədir?**

- Yunanlar öz mövqelərində qalırlar. Sonuncu Cenevre görüşündə de BMT-nin baş katibi dedi ki, ortaq razılıq gelinmədi və bizi de geri qayıtdıq. Bildirdilər ki, danışçılarından olacaq, amma o gün-bün, heç ne yoxdur. Bizim mövqeyimiz aydındır: adda iki bərəberhüquqlu, azad dövlət tanınmalı və yan-yana yaşamasıdır.

- **Daha evvəl KKTC olaraq müsələqli dövlət olma tələbi qoymurdur türklər...**

- Əvvəller bizi deyirdik ki, iki bərəberhüquqlu topum olaraq federasiyada birleşik. Yunan Kipr buna da razı olmadı. Hətta 2004-cü ilde Annan Planı icra edildi, Kiprli türkərin 65 faiz "he" dedi, yunanları ise 76 faiz qarşı çıxdı. Bu da onu göstərdi ki, yunanlar heç nə türklərə bölməşik istəmir. Bələ deyim var: zorla evlilik olmaz. Kosova da bir zamanlar müstəqil dildildi, amma görədiklər ki, serblər birge yaşıya bilmirlər, müsteqilliklərini elan etdilər və hazırlı döyünlər. Məsələn, Neca bilər?

- - Bir diplomat olaraq söyleyin: bu gün KKTC ilə Azerbaycan arasındakı həsiyə, həm idiqsəsi sahələrdə hansı çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün neler edə bilər?

- - İlk nobvətde iqtisadi-ticaret sahəsinin adamları qarşılıqlı olaraq bir-birilərini tanımılmalıdır. Bu gün koronavirus təhlükəsi var, amma internet üzərindən görətüb, müzakirə apara, razılıqla imzala bilərlər. KKTC-de iqtisah olunmuş məhsulların Azerbaycana və ya Azerbaycanın malının Kiprda ixracı, turizm sektoruna qoyula biləcək sermayeler danışılmalıdır. Kendi təsərrüfatında müüm nəsil yetərlər edən, eləcə təkinti sahəsində yaxşı təcrübəleri olan Azerbaycana bənər uşaqlıq paylaşılmazıdır. Eynilə Qıraq Respublikası elan edildikdə ABŞ onu tanımamışdır. Neca ki, bu gün Əfqanistanda "Taliban"ın tanımır, amma o tərəfdə görüşüb müzakirə edilir. Bunlar hemisə olub və sonda mütləq bir nəticə verib. Bu gün bizim üçün vacib olan bir-birimiz qəcaq açıb yuxarıda qeyd edildiğin bütün elaqələri qurmayırdı. Bu gün bərə Azerbaycanlı iş adımı gedib KKTC-de otel tikir, xəyud hansısa bir kiprili türk iş adımı bilər. Maqosadakı Doğu Akdeniz Universiteti dünyının en yaxşı 600 universiteti arasındadır. Təsəvvür edin: dünyının 65 fərqli ölkəsindən gelmiş mülliətlərinə dəri dediyi KKTC universitetlərində 142 ölkədən de təxmin 105 min telebə təhsildir. Bu da sayına görə ölkə halalının dördde biri bərabərdir. Düzəndə, pandemiya muddətindən rəqəmlər bir az dayışa bilər, amma yene de dünyada KKTC universitetlərinə maraqlı böyükdür. Eynilə Azerbaycanda da yaxşı universitetlər mövcuddur, xüsüsile isə incəsanat sahəsində. Burada konservatoriya, filarnomiyası, müsiqui akademiyası və sair. Bu sahədə elaqələr qızılınlıdır. Mülliətlərin möbadiləsi həyata keçiriləndi universitetlərinə tərifindən. Tələbələr də, məsələn, 3 və ya 4-cü kursda KKTC universitetlərindən təhsilini davam etdirməklə, xüsüsile xarici dəli öyrənəcək.

- - Məsələn, təhsilini davam etdirən tələbələr, həm də iqtisadi sahada, cox zəffəylərlə. Yunanıstanlı iqtisadi sahələrdə bəhər yaşınır. Cənubi Kiprda isə işlədikləri siyasi orvuslar aşkarla çıxandan sonra dönya qurşağından etibarlarını itiriblər. Buna baxmayaraq, bu ölkələrdən Türkmeniyən və Azerbaycanın maraqlarını qəzi istifade edə bilərlər. Neca ki, İsrail Turkey ilə arası soyuyan zaman mözhə Cenubi Kipr və Yunanistan kartindan istifade etməye başlıdır.

- - 44 günlük Vətən müharibəsi zamanı KKTC xalqı, xüsüsile de prezident Ersin Tatar Azerbaycana çox ciddi mənəvi dəstək verdi. Bu gün Azerbaycan da hansı evə getəniz bu dəstək bərədə ürək dolu sözler eşidərsiniz...

- - Prezident Tatar oludurca milətçi, xalqşəver şəxsiyətdir. O, Azerbaycanın problemlərini özündən kılın, bərə dövlətindən baş verən hər şəxsi maraqları yanaşan, Türkəyənə sərəklər sefərlər edən, xalqın - küləkinin içinde gəzenlərdir. Amma münasibələr qarşılıqlı olmalıdır. Əlbəttə, deyə biler ki, şəraitə uyğun olaraq Türkmeniyən imkanları fərqlidir, Azerbaycanın başqa cür fərqlidir, KKTC-ninki də hemçinin, Əsəd odur ki, istek olsun, qarşılıqlı münasibələr on üç seviyyədə və "bir millet, üç dövlət" avhal-ruhiyyəsi içində həyata keçirilsin.

• Vüsal

yardılmaması, bir gün bərə elaqələr mütləq pozulmaqə möhkəmədir. Anma bəzə dövlət olaraq iki ölkə arasında ticarətin və əməkdaşlığı inkişaf üçün iş adamlarının önünə açaq mürkəbən addımları atmaqə həziniq.

- Son 15 ildir KKTC realitələri metbuatımızda cox az yazılır. Səbəb odur ki, əsl yaradıcı müzəhəbir KKTC-yə dəvet edilmişlər. Bu səbəbdən metbuatımızda canlı reportajlar, müsahibələr görünmürəzə illərdə...

- İndi pandemiyyadır, inşallah koronavirus, Qarabağ problemi pis xatirələr əvviləcək, bundan sonra hər şey öz axarına düşəcək.

- 44 günlük Vətən müharibəsi zamanı KKTC xalqı bizimiz həməryilik nümayiş etdirdi və buna görə Kipr Türk xalqına minnətdər. Müharibədən sonraqı da zala 1 illik müddətde Azerbaycanın Kiprini tənyacığına dair şəyələr yayıldı. Hətta Milli Məclisin yüksək həseyət Ərdoğanın saflarından az önce Lefkoşa saflarında oldu və bə, bizi təqribən məsələsiniz bir az da emlənmişdirdi. Amma olmadı. Neca bilərsiniz, Azerbaycan KKTC-ni tənyacı bilərmə?

- Müjdə xəberini yayaqla səda xalq kütləsində neca deyərlər, insanları xoşbəxt edən gözəlti yaratırdı. Tanınma var de-faktō, tanınma da var de-faktō. De-yure tanınma dörd ki, dövlət rəsmi seviyyədə qarşılınır. Bərə dövlətənəməz, iqtisadi-ticarət elaqələri yüksək seviyyədə inkişaf edir, de-faktō tanınma ise odur ki, iqtisadi-ticarət elaqələri yüksək seviyyədə inkişaf edir, gedis-gelis başlayır və sair. Tariixən bələ olub: SSRİ yarananda öncə İngiltərə onu tanımadı. Eynilə Qıraq Respublikası elan edildikdə ABŞ onu tanınmadı. Neca ki, bu gün Əfqanistanda "Taliban"ın tanımır, Cənubi Əfqanistanda iş adımı gedib KKTC-de otel tikir, xəyud hansısa bir kiprili türk iş adımı bilər. Bərə bilində burada nəse bir biznes qurursa, bax bunlar hamis "Mujde" sözünün altında yatan icrat olacaq. Sabah ne olacaqını indidə kimse deysə bilər. Yetər ki, elaqələrimizi quraq, emakdaşlığıñımızı edek.

- Ümumiyyətə, Azerbaycan tənyacı bilər KKTCnin müstəqilliyini? Təriyasa adekvat na kimi cavab verə bilər qarşı terəf?

- Bu barədə deyiq nəse demək ehtidir. Çünkü bərə dünya ölkələri sırası, iqtisadi - bərə sahələrdə qədər o dərəcədən məməkündürək, bər-birinə möhtac vəziyyətdədir. Baxın, ele kiçik dövlətənəməz, o bərə ki, sizin maraqlınlılarından yerdə sözü keçir, yaxud da ele böyük və güclü dövlət var ki, onun size həq bir təsiri olmaz. Diplomatlıqda bər bilər qayda var: emin addımlarla yayaqla irəliləmək. Çünkü kimse bilməz ki, qarşida basına ne gelecek. Yunanıstanla Kipr Respublikasına geldikdə, bu iki dövlət tarixlərdən epi vəziyyətdərlərdir, həm siyasi, həm də iqtisadi sahada, cox zəffəylərlə. Cənubi Kiprda isə işlədikləri siyasi orvuslar aşkarla çıxandan sonra dönya qurşağından etibarlarını itiriblər. Buna baxmayaraq, bu ölkələrdən Türkmeniyən və Azerbaycanın maraqlarını qəzi istifade edə bilərlər. Neca ki, İsrail Turkey ilə arası soyuyan zaman mözhə Cenubi Kipr və Yunanistan kartindan istifade etməye başlıdır.

- 44 günlük Vətən müharibəsi zamanı KKTC xalqı, xüsüsile de prezident Ersin Tatar Azerbaycana çox ciddi mənəvi dəstək verdi. Bu gün Azerbaycan da hansı evə getəniz bu dəstək bərədə ürək dolu sözler eşidərsiniz...

- Prezident Tatar oludurca milətçi, xalqşəver şəxsiyətdir. O, Azerbaycanın problemlərini özündən kılın, bərə dövlətindən baş verən hər şəxsi maraqları yanaşan, Türkəyənə sərəklər sefərlər edən, xalqın - küləkinin içinde gəzenlərdir. Amma münasibələr qarşılıqlı olmalıdır. Əlbəttə, deyə biler ki, şəraitə uyğun olaraq Türkmeniyən imkanları fərqlidir, Azerbaycanın başqa cür fərqlidir, KKTC-ninki də hemçinin, Əsəd odur ki, istek olsun, qarşılıqlı münasibələr on üç seviyyədə və "bir millet, üç dövlət" avhal-ruhiyyəsi içində həyata keçirilsin.